

A22  
S37

M. SEJIDZADƏ



# Pilotlar

AZ LQGI MQ UŞAQ VƏ GƏNCLƏR ƏDƏBIYYATY NƏŞRIYYATY BAKЬ—1938

Az 2  
S34

МӘКТӘВ КИТАВХАНАСЫ

M. SEJIDZADƏ

~~Нижинская Палата АзССР~~

P I L O T L A R

2015 фрнг.

A Z Ə R N Ə Ş R  
Uşaq ədəbiyijatı şə'bəsi  
B a k ь — 1 9 3 8

Səkkilərini Ə. Haçəzadə cəkmüşdür

Redaqtoru: A. Faruq

Texredaqtoru: R. Qulijev

Qorreqtoru: H. Rəhimov

Istehsalata verilmiş 13/IV-38

Capa imzalanmış 4 |VII-38

Cap listi  $\frac{3}{4}$ . Kaçqız formatı  $82 \times 110$  mm.

Bir cap listində getmiş hyrufat 35136.

Tiraz 15000. Sifaris № 742

Qiyməti 35 qəp., çildi 45 qəp.

Baş Mətbuat Mədirliji Myvəkkilliji № 4942.

Azərnəşr № 125 218

Azərnəşr mətbəəsində basıldı, 26-lar adına „Kitab Sarayı“ .Bakı,  
Əli Bajramov kycəsi.



## NILUFƏR

### 1

Ənim Nilufərim cicək dejildir,  
Lakin gyllər ondan gəjcək dejildir  
Onun dyşynçəsi, fikri dərindir.  
Səhbəti şirindir, səzy şirindir.  
Bu gənə qız lətifdir qərənfillərdən,  
Gəj bənəfşələrdən, qızıl gyllərdən...  
Inçədir dynjanın gəzəllərindən,  
Fizulinin dilbər qəzəllərindən...  
O gərmyş əmryndə cox maçaralar,  
Olduqça qəribə sərgyzəştı var.

Bir zaman barabar oxumuşuq biz  
Yc il bir məktəbdə kecmiş əmryymyz.  
O maçarasınp danışmış mənə,  
Jaxından tanışam kecmişlərinə.

Dinləjin danışım sizə: bir geçə  
Gəjlərə qaranlıq pərdə cəkynçə, Uşaq

F. Kəçəri adına  
Azərbaycan Dövlət Uşaq

KİTAB ANASI

iNV. № 87778

Nilufər atadan jetim qalmışdır.  
 Jazъq anasъnъ qajoqъ almışdır.  
 Cekmyşdy ruhuna qaranlıq matəm.  
 Zindan kəsilmişdi qəlbinə aləm.  
 Gəzynyn ənyndən kecmişdi nələr,  
 Nə qədər kədərli, həzin səhnələr:  
 Ərinin sənəti daş cəxarmaqtaş,  
 Joxsulluq əmryny atəşə jaqtış.  
 Illərcə cəkmişdir əzijjət, əzab,  
 Əzmiş varlıqın sonsuz iztirab.  
 Bir tikə cərəkcin zavallı jaj, qış  
 Calıştaş. Cərəji daşdan cəxartış.  
 Insafsız, gəzydar, azqınlı varlılar,  
 Həjasıbz dujousuz, pozqun varlılar  
 Bu faqır kişini işlətmış, jormuş,  
 Hər gyn zəli kimi qapınp sormuş.  
 Axırdı bir geçə daş cəxarırkən.  
 Bir qaja parcası qormuş jerindən  
 Xıncımt-xıncımt etmiş jazъq qoçanı.  
 Qurtarmış dəhsətdən əzabdan çanı.  
 Bir parça cərəjə olmuşdur fəda.  
 O getdi... dynja ja elədi vida!..  
 Bu jazъq Mynəvvər nejləsin hejhat!..  
 Nə qədər aqyrıdır, cətindir həjat!..  
 Onu bir dysynən, anan olarmış?  
 Kədərli halına janan olarmış?  
 Bundan sonra neçə gyn kecirəçək,  
 Sararmış bir jarpaq solqun bir cicək  
 Durarmış sajqıszbz kyləjə qarşı.  
 Bunların andıqça qadınp başı



Hərlənmiş, gəzləri dumanlanmışdır,  
Urəji od tutub qəlbi janmışdır.  
Cəkmyşdy ruhuna qaranlıq matəm.  
Zindan kəsilmişdi qəlbiniə aləm.

2

Xəjalı pərişan, jazlıq Mynəvvər  
Quşlar ojnarkən qalxıb hər səhər  
Qızı bəsləməkcin gedirdi işə,  
Dyşyrdı dəhşətə min bir təşvişə.  
Ruhunda jorqunluq, gəzyндə juxu  
Azqınlı yarlılarçın paltar jujurdu.  
Gen dynja başına kəsilmişdi dar,  
Dodaqъ bojalı meşcan xanımlar  
Zavallı qadınъ cox inçidirdi,  
Həjatı olduqça aqyr kecirdi.  
Rahətlik bilmirdi, bir saat bir an,  
Axırdı jazlıqınlı yrəjindən qan.  
Qəmli baxışlarъ dynjaja darqınlı,  
Evə qajıdındı geçələr jorqun.  
Gyn-gyndən sənyrdı gezynyn fəri,  
Bir symyk qalmışdır jazlıq bir dəri.

3

Kecdi, cox syrmədi bu qorxunç gynlər,  
Mydhiş qaranlıqъ boqdu tunç gynlər  
Deolandı tarixin kəhnə mehvəri.  
Bir şenlik byrydy bizim elləri.  
Jaqdı, zalımlarъ jandındı atəş,  
Jardı dumanlarъ qızıl bir gynəş,



Acıb cicəkləndi azad diləklər,  
 Xilas oldu dərddən, qəmdən Mynəvvər  
 Səxəb buludlardan, qara matəmdən,  
 Azad oldu qəlbi ələmdən, qəmdən.  
 Sevinçlə atıldı jeni həjata,  
 Getdi fabriqaja, istehsalata.  
 Bizim Nilufər də məktəbə girdi,  
 Artıq həyatlar əzəzəl kecirdi.  
 Bu gənç qız məktəbdən qayıdan zaman  
 Calışır, oxujur, boş durmur bir an.  
 Onun yrəjinin sevinçijdi dərs.  
 Aj kecdi, il kecdi, bir jeni həvəs  
 Ojandə qəlbində: bir gyn Nilufər  
 Baxdə gəj qybbəjə səjlədi: gəjlər!  
 Kohlən buludlar əzəzəl bir gyn mən  
 Kecərəm quş kimi yzərinizdən.

Gənclərdə sarsılmaz bir mətanət var,  
 Dənməz ilqarından qomsomolcular.  
 Olduqça parlaqqadır gənçlik gynəsi  
 Dəmir yrəklərin çoşqun atəsi  
 Sarsıdar dəhşətli qaranlıqlar,  
 Qılyançdan kəskindir gənçlik ilqar.  
 Səzyndə mehkəmdi gənç Nilufər də.  
 Qorxunç çəbhələrdə, cətin jerlərdə  
 Mətin əskər kimi dura bilərdi.  
 Odur aeroplən syrməjə girdi.  
 Oxudu, calışdı o pilot oldu  
 Yrəji sevinçlə, şadlıqla doldu.



Bir səhər Nilufər gəzir gəjlərdə  
 Quş kimi ucurdı cox jiksəklərdə.  
 Axırdı fəzadə sanki bir ulduz  
 Uça buruqların ystyndən gənç qız.  
 Kecirdi gurlajan şimşəklər kimi,  
 Səhər-səhər əsən kyləklər kimi.  
 Bakınpın ystyndə bir az dolaşdı,  
 Otsuz qajalardan, daqlardan aşdı,  
 Aeroplan gəldi quş tək çəvlana  
 Allı, gilly gəzəl gylşənə catdı.  
 Rulu tapşıraraq pilot tərlana  
 Qəhrəman Nilufər paraşüt atdı  
 Qoça təbiətlə gənç qız dəjyşdi,  
 Gəldi cicəklərin ystynə dyşdi.



## PILOTLAR

1

olunça gəjlərin aq cicəkləri,  
 Qızyl ajdənləqlər byryjyr jeri.  
 Qaranlıq geçələr dənər gyndyzə,  
 Jasəmən gəjlərdə gyn uzə-uzə  
 Sacıṛ kainata ipək işəqlər,  
 Gylyr, al cicəklər, al sarmaşəqlər;  
 Bu zaman juxudan qalxır Eldəniz,  
 Gymyş kimi suda jujunur, təmiz  
 Gejinir, caj icir; hər səhər erkən,  
 Gedir məktəbinə, qalmış dərsindən.  
 Bu qocaq oqlanın dərs sevinçidir,  
 Hər dərsdə daima o birinçidir.  
 Eldəniz məktəbdən qajıdan zaman,  
 Evdə boş-boşuna durmajır bir an  
 Verilsə məktəbdən necə məsələ;  
 Qələmi, kaqızı alıncə ələ

O saat həll edir məsələləri,  
Sinifdə hec kəsdən o qalmır geri.  
Boş vaqtında gəlir kitabxanaja.  
Qəzət oxumaqə, kitab almaqə.  
O jeni, maraqlıq kitab alırkən,  
Kənly pərvaz edir sanki sevinçdən

2

Kitabxananadajdə jenə Eldəniz  
Qiraətxanada oturmuş səssiz  
Zylvernin olduqça maraqlıq, adlı  
Ajyn ətrafına səjahət adlı,  
Bəyik romanınpoxujurdu o,  
Çoşurdu qəlbində bir dərin dujqu  
Dejirdi: gərəsən mən də bir zaman  
Qurarammə elə bir aeroplano,  
Onunla jiksəlim geniş gəjlərə,  
Gərym jeni aləm, jeni mənzərə.  
Acılsın qarşısında gəjlərin qəlbini,  
Jarlım buludlarlaşıldırmə kimi.  
Gəjlərə baş cəkmış dumanlı daqlar  
Qıvırlan bulaqlar, qajnar bulaqlar,  
Meşələr, dənizlər, təpələr, göllər  
Bu ucsuz-buçaqsız səhralar, cəllər  
Bir ojunçaq kimi gərynsyn mənə,  
Sejr edim gəjləri, qajıdəm jenə,  
O dərin xəjala, fikrə dalmışkən,  
Dilara icəri girərək, birdən  
Dedi:—«Aj Eldəniz, nə olmuş, nə var?  
Culqamış fikrini hansı xəjallar?

Necin dysynyrsən a dostum bunça.»  
— «Bir diləjim vardır, mən uca-uca  
Gəzmək istəjirəm jiksək gəjləri...  
Ona gərədir ki, ajlardan bəri  
Calışram qurum bir aeroplano.  
Indi anladınım, işi bacıçan!»  
— Anladıım, mənim də qəlbimi yzən,  
Mənim də fikrimdə, bejnimdə gəzən  
Sənin səjlədijin dərin arzıdər,  
Maraqlıq, nəş'əli şirin arzıdər.  
Mən də necə ajdər cəkirəm plan,  
Qurmaq istəjirəm bir aeroplano  
Onun jer yzyndə taj olmasın,  
Bəlkə dəjərinin saj olmasın,  
O bir qartal kimi jiksəjə qalxısn  
Gymış ulduz kimi gəjlərdə axısn.  
Ensə gurultulu, çoşqun dənizə  
Şen bir qajıq kimi o gəzə-gəzə  
Quduz dalqaların baqrınpox jarısn  
Qoçaman dənizi sarsıtsısn sarsısn.  
Qorxmasısn sərsəri, şaşqın sulardan,  
Hiddətli sulardan, daşqın sulardan  
Keçsin zanbaq rəngli, dərin göllərdən  
Ucsun səhralardan, əngin cəllərdən.  
Məni alqışlasısn gylşən əlkəmiz.  
Bu xoşbaxt əlkəmiz bu şen əlkəmiz  
— Indi ki, arzımyz birdir, Dilara!  
Gəl, birgə calışaq bugyndən sonra.  
Birlikdə qyvvət var, qalibijjət var,  
Birgə oxuňarlıq jaxşır kitablar,

Plan dyzeldərik, model qurarąq.  
Hər bir cətinlijə zərbə vuraraq.  
— Cox gəzəl, Eldəniz! Artıq bugyndən  
Səninlə bir jerdə calşaram mən.

3

Mə'dən işcisidir zərbəci Abbas  
O bir gyn səbəbsiz işindən qalmaz.  
Əməkcin ojnağır, sərgənnyr qəlbi,  
Calşşyr bir mətin bolşeviq kimi  
O işsiz dajanmıṛ mə'dəndə bir an,  
Artıq məhsul verir eż normasından.  
Ruh jiksəklilə girişir işə,  
Cətinlik gərəndə dyşmyr təşvişə  
Gynəş kimi jağır o qaranlıq  
Əfsanə dejildir qəhrəmanlıq.  
Hədər jerə axmıṛ alnırın təri,  
Qolunun gyçilə tərpədir jeri.  
Qızyl əlkəsini şenlətsin dejə.  
Zərbələr endirir hər cətinlijə.  
Onun qabaqında durmaz daq, dəniz  
Abbas istəjir ki, oğlu Eldəniz,  
Bolşevik ruhilə tərbijə alsın.  
Hər çyr cətinlijə o zərbə calsın  
Dyşmənlər titrəsin onun səsindən  
Əlkə xejir gərsyn tərbijəsindən.

4

Majdýr, gylymsəjir əlvan cicəklər  
Qonur al gyllərə şen kəpənəklər



Ucur aqaçlara boz qaranquşlar,  
 Zymryd jamaçlarda oxujur quşlar,  
 Jaşyl məxmər kimi parlajır daqlar.  
 Axır dərələrdən gымış bulaqlar.  
 Cicəkli xəlijə bənzəjir cəmən  
 Acmış baqcalarda gəzəl jasəmən.  
 Hər gəzəl nilufər hər qızyl lalə  
 Bənzəjir bir inçə şeirə xəjalə,  
 Majdər, işcilərin dəjyış bajramı,  
 Bu əmək bajramı, bu iş bajramı  
 Cox böyük bajramdır, uça bajramdır.  
 Tarixi olduqça qoça bajramdır...  
 Bugyn Jevropanı sarsıdır ysjan,  
 Culqajır qaranlıq elləri tufan.

Gynəş kainata işəq sərpərkən  
 Abbas da qalxımsıdə juxudan erkən,  
 Joxdu yrəjində kədəri, dərdi.  
 O da nymajışə getmək istərdi.  
 Bu halda Eldəniz içəri girdi,  
 Atası Abbasa o, salam verdi.  
 Sonra dedi:—Ata, hər il sən mənə  
 Bajramıq alırsan, bu il də jenə  
 Bir şej almışsanım?—Almışam, gəl, bax!  
 Eldəniz gərdy ki, gəzəl ojuńçaq,  
 Aeroplani almış atası ona.  
 O saat atıldı onun qojnuna.  
 Sevinçdən az qaldı qol-qanad acsın  
 Şen gəjərcin kimi gəjlərə ucsun.

Kecirdi syr'ətlə qanadlı gynlər,  
 Sevincli, şen, gəzəl, xoş, dadlı gynlər,  
 Qocaq Eldənizlə, qocaq Dilara,  
 Parlaq imtahanlar verəndən sonra  
 Birgə texniquma girdilər onlar  
 Bu gyndən oldular daha bəxtijar.  
 Dərsini bilirdi onlar su kimi  
 Qəlbin ən sevimli arzısbı kimi.  
 Texniqumda şirin kecirdi dərslər.  
 Calışqanlıq olsa insanda əjər,  
 Daqъ-daqъ ystynə qaldırar insan  
 Təbiət, əlində caşar qorxudan  
 Bizim qəhrəmanlar cox calışqandı,  
 Onlar bilikdəki qyvvəti qandı.  
 Bildilər texniqa biliksiz olmaz.  
 İnsan calışmasa artmaz, uçalmaz.  
 Məktəbdə kim dərsdən geri qalsajdı,  
 Matematiqədan zəif olsajdı,  
 Joldaşlıq kəməji gəstərsin—dejə,  
 Eldəniz, Dilara onu jedəjə  
 Alıb dərslərini hazırlajardı.  
 Onlarda cox böyük dyşyncə vardı.  
 Bu calışqan dostlar bir dərsdən geri  
 Qalmazdı, onlar myəllimləri  
 Daim alqışlardı, daim sevərdi  
 Daim tə'riflərdi, daim əjərdi.  
 Bizim qəhrəmanlar hər səhər erkən,  
 Hələ gyn dogmamış qalxıb jerindən

F. Kocuril adına  
Azərbaycan Dövlət Uşaq

KİTABA ANASI

INV. № 87778

Dərsini oxujub jazъ jazъrdь.  
 Hər dərsdən hər zaman onlar hazırlыр.  
 Istirahət gyny gənç tələbələr  
 Hamъ aeroporta gedəçəkdilər.  
 Eqsqursıjanъ təşkil edinçə  
 Eldəniz, Dilara daldъ sevinçə.  
 Hamъ tramvaja minməjə gəldi,  
 Tramvaj səslənib jola dyzəldi.  
 Aeroporta gəlib catınça onlar,  
 Gərdylər, qanadlı aeroplanslar  
 Quş kimi dyzylmyş burda jan-jana  
 Baxdъqça fərəhlər verir insana.

6

Qultur aləmindən bir nişan kimi  
 Baş cəkmış gəjlərə kəhkəşan kimi  
 Dağdan əzəmətli iyksək bir bina  
 Onu bolşeviqlər eləmiş bina,  
 Sacsır hər tərəfə o bina işəq  
 Verir əlkəmizə bilik, jaraşq.  
 Həqiqət gəzilə eləsən nəzər,  
 Burda hər dəqiqə bir əsrə bənzər.  
 Burda hər məktəbli hər gənç pioner  
 Texniqa ejrənir, bilik ejrənir.  
 Alır iyksəlişin sarsılmaz qanad,  
 Acsılyr ənyndə jeni kainat.  
 Bu saraj bəzənmiş qərənfillərlə,  
 Gəj bənəfşələrlə, qızyl gyllərlə.  
 Otaqlarında var ipək xalılar.  
 Əlvan butaları gəjcək xalılar.

Hər janda al, jaşlı iampalar janır,  
 Saraj jaraşqılb rəngə bojanır.  
 Lampalar oxşajır qonca cicəjə  
 Qəlbə fərəh verən inçə cicəjə.  
 Qara buludlardan səxmtəş ulduzlar  
 Gylyzly sevimli qomsomol qızlar  
 Gəzir bu sarajda gəjərcin kimi  
 Şadlıqla dəjynyr onları qəlb.  
 Burda cicəklərin əl-əlvan rəngi,  
 Dadlı gylyşlərin, şeiri ahəngi  
 Ruhu dəniz kimi dalqalandırıbr  
 İnsanın gənlyny havalandırıbr.  
 Burda çyrbəçyr dərnəklər vardır.  
 Bu saraj olduqça cazibədardır.  
 Burda kamancanı, tarın dilləri  
 Oxşajır nəş'əli şen gənylləri  
 Tarın tellərindən ucan ahənglər,  
 Alovlu nəqmələr, atəşli rənglər.  
 Cicəklikdən əsən şen kylək kimi,  
 Inçə xəjal kimi, xoş dilək kimi,  
 Yrəkdən səxarıbr dərdi, qyssəni,  
 Sevindirir səni, çoşdurur səni!  
 Qocaq Eldənizlə qocaq Dilara  
 Bir axşam barabar gəldi saraja  
 Texniki dərnəjə jazıldb onlar  
 Gərdylər burada bir inzener var.  
 Ixtiracılara mə'lumat verir,  
 Hər çyr kəmək edir, dyz yol gəstərir.  
 Məktəbli uşaqlar gənç pionerlər  
 Təzə şej ixtira eləsə əjər,

Onun təçrybəsi mənimsənilir,  
Bytyn joldaşlar əjrənir, bilir  
O neçə calxşmış, neçə işləmiş  
Burda yrəjlər şen, fikirlər geniş  
Uzlər qırışqısz, dujqlular dərin...  
Burda iste'dadə artır gənclərin.

7

Bizim qəhrəmanlar işə girişdi,  
Bu dərnək onlarcın lap gəjdən dyşdy.  
Eldəniz, Dilara verib əl-ələ,  
Ruh yüksəkliliklə böyük sevinçlə  
Birgə calxşdalar kecdi bir zaman  
Onlar qajırdalar bir aeroplan  
Olsa insan əjər inadlı mətin  
Əlində hec bir şej dejildir cətin  
Bizim gənclərdə də iradə vardı.  
Odur başladıq işi qurtardı.  
Olduqça gəzəldi bu aeroplan  
Istəsəjdin gəjə ucarda hər an  
Lakin gəjdə jağım saat qalırdı,  
Sonra gyçdən dyşyb, o, alcalırdı.  
Bu iş səxmaçırdı bizim gəncləri,  
Onlar gördylər ki, illərdən bəri  
Cəkdiji zəhmətlər olmamış hədər,  
Dedilər nə olsun gərmədik zərər,  
Dyzdyr aeroplan gəjdə cox qalırdı,  
Bir necə metrdən artıq uçalmış.  
Lakin bu da böyük qalibijətdir,  
Bizim nijjətimiz başqa nijjətdir.



Jeddı, səkkiz il də cəkərik zəhmət,  
 Vaqt olar ona da catarıq əlbət.  
 Sonra kecirərək gənclər qol-qola,  
 Şadlıqla, sevinçlə dyzəlib jola.  
 Gəldilər, catdalar bəjyk saraja  
 Uzvlər hamısb tez bir araja  
 Jəqışdı, Eldəniz səhbəti acıb  
 Sevinçdən hamısb qol-qanad acıb  
 Rəhbər aeroplana diqqətlə baxdı,  
 Ona jaraşqıb bir bajraq taxdı.  
 Bakı sovetinə telefon ejlədi,  
 Bytyn əhvalatı bir-bir səjlədi.  
 Həkimət, mətbuat nymajəndəsi  
 Jəqışdı saraja. Şadlıq nəqməsi  
 Calındı, səs dyşdy saraj gurladı,  
 Uzlərdə gəzlərdə sevinç parladı.  
 Ixtirasılar alqışladılar,  
 Onlara baxışları baqışladılar.

### EPILOG

Bu bir həqiqətdir, ej oxuçum, bil,  
 Mənim jazdıqlarıım əfsanə dejil.  
 Bu şen əlkəmizdə bax gər nələr var?..  
 Misli gərynməmiş xariqələr var.  
 Bəjyk Firdovsinin qəhrəmanları,  
 Rystəm kimi adı pəhləvanları  
 Boş əfsanə idi, boş bir xəjaldı,  
 Tarixdə adları dumanlı qaldı,  
 Nizaminin bəjyk Iskəndərləri  
 Doqrudur qılıncla fəth etdi jeri,

Ona ystyn gəldi lakin şəhrəti.  
 Bir qəfəlcəm kimi səndy qyvvəti.  
 Bəşərin dərdini tapmadı hejhat...  
 Geniş horizontda calmadı qanad.  
 Onun dyşyndiyu xam bir xəjaldı,  
 Odur ki, arzısb qəlbində qaldı.  
 Qan içdi, axırda qanla boquldı  
 Sonsuz təməhinin qurbanı oldu.  
 Lakin biz ujmadıq şə'nə, şəvkətə,  
 Ujmaq istəmədik quru şəhrətə.  
 Aldıq Arqtıqanın buzlu səhrənə  
 Saldıq təəcçybə, bytyn dynjanı.  
 Qoça təbiətdən Smidt eç aldı,  
 Şəhrəti hynərlə artdı, uçaldı.  
 Vətəndaş hərbinin ijid ərləri  
 Bolşevik əzmilə sarsıtdı jeri.  
 Ijid Vorosilov, Frunze, Kirov,  
 Qəhrəman Capajev, şanlı Sverdlov  
 Cıxdı hər çəbhədə dyşmənə qarşı,  
 Caldı zəfər marşı, qələbə marşı.  
 Indi Zylejxalar gəzir gəjlərdə  
 Aşşır buludları, syzyr gəjlərdə.  
 Dolaşır jiksəkdə qızı quş kimi,  
 Dejil xəstə kimi, jorulmuş kimi  
 Selləri, jelləri, üça daqları,  
 Cəlləri, gölləri, qoça daqları.  
 Bolşevik gycilə etdik ojuンçaq.  
 Ujmadıq şəhrətə, şəvkətə ançaq

Bu bir həqiqətdir, ej oxuçum! Bil,  
Mənim jazdəqlarım əfsanə dejil.  
Bu bəxtijar olkə, bu məs'ud dijar  
Jaratmış minlərçə gənç qəhrəmanlar.



39-  
80 զըր.

1939

520

М. СЕИД-ЗАДЕ

П И Л О Т Ы

ЦК ЛКСМ Аз

Издательство детской и юношеской литературы  
Баку—1938